



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 11-12 (6055-6056)

30 iyul 2022-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Ə.B.Abbasovun Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə rəhbər tutaraq qərara alıram:

Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2022-ci il

Lerik Rayon İcra Hakimiyyətinə təyin olunmuş yeni başçı Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad etdi



Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmiş Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri hörmətli Zeynal Nağdəliyev tərəfindən kollektivə təqdim edildi.

Təqdimatdan sonra rayon icra hakimiyyəti başçısı cənab Əkbər Abbasov müstəqil Azərbaycanın memarı, Ulu Öndər

Heydər Əliyevin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etdi, abidə önünə tər gülcüçək dəstələri qoydu. Daha sonra Azərbaycanın

Şəhidlər abidə kompleksini və Vətən müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstünü ziyarət etdi, tər gülcüçək dəstələri düzdü. Vətən



Ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş lərikli şəhidlərin əziz xatirəsinə ucaldılmış

müharibəsi Qəhrəmanının atası Rəbbil Heydərovla görüşərək səmimi söhbət etdi.

22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi



Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirdi ki, 147 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycanın ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkürə-

sinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşdırılmasına və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik ba-



"Zuvand kolxozçusu", 1938-1965-ci illərdə "Kolxoz yolu", 1966-1991-ci illərdə "Bolluq uğrunda" adları ilə nəşr edilmişdir. Artıq 30 ildir ki, "Lerik" qəzeti olaraq oxucuların görüşünə gəlir. Bu müddətdə qəzet rayonun iqtisadi, sosial-siyasi, mədəni həyatında mühüm rolə malik olmuş, ictimai rəy formalaşdırması, milli-mənəvi dəyərlərə dəstək olmuşdur. Fəaliyyət göstərdiyi bütün dövrlərdə rayonun ictimai-siyasi, sosial-mədəni, iqtisadi həyatında baş verən hadisələrin, aparılan tikinti-quruculuq işlərinin işıqlandırılması, tarixi keçmiş haqqında silsilə materialların dərc edilməsi bu qəzeti oxucuların sevimliyinə çevirmişdir. Ötən illər ərzində "Lerik" qəzeti böyük inkişaf yolu keçmişdir. "Lerik" qəzetinin uğurlu fəaliyyətində rayonda fəaliyyət göstərən mətbuat işçilərinin, qələm adamlarının böyük əməyi olmuşdur.

Tədbirdə "Lerik" qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürova, təhsil işçisi Hüseynbala Əliyev, şəhid atası, şair-publisist Mükəfət Yaqubov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Hüseynəddin Abbasov, YAP Lerik rayon təşkilatının sədri Mirzəyev, qocaman jurnalist Abdulla Tahirov və digərləri çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırdılar, cəmiyyət həyatında mətbuatın önəmli rolundan, ölkəmizdə medianın inkişafı naminə görülən işlərdən danışıqlar, rayon icra hakimiyyəti tərəfindən mətbuat işçiləri, qələm adamları ilə təltif edilmiş "Lerik" qəzeti ilə geniş əməkdaşlıq edən mətbuat işçilərinə Fəxri fərmanlar təqdim edildi.

Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 22 İyul - Milli Mətbuat Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilmiş "Lerik" qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürova və "Lerik" qəzeti ilə geniş əməkdaşlıq edən mətbuat işçilərinə Fəxri fərmanlar təqdim edildi.

Şingədulan kəndində səyyar görüş-qəbul keçirildi



Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev Şingədulan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində daxil olan kəndlərinin sakinləri ilə görüş keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri

iştirak etdirdilər. Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığını bildirdi. Sonra C.Baxşiyev Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi torpaqlarımızı



işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurdakı qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri haqqında görüş iştirakçılarını məlumatlandırdı. Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Şingədulan kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işləri kənd sakinlərinin diqqətinə çatdırdı.

Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerində köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.

Molalan kəndində növbəti səyyar görüş-qəbul



Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daxil olan Molalan və Sors kəndlərinin sakinləri ilə səyyar görüş keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri iştirak etdirdilər.

Görüşdə rayon icra hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Molalan ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.



Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsəndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verildi.

Polis orqanlarının peşə bayramı qeyd edildi



Polis orqanlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir rayon polis şöbəsinə davam etdirildi. Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis

polkovniki Ayaz Cəfərov açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıni diqqətə çatdırdı, Ulu Öndərin



siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisən göstərdiyi xidmətlərdən danışdı. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının

səlahiyyətini icra edən Cəlil Baxşiyev polis əməkdaşlarını peşə bayramına münasibətilə təbrik etdi, onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin Fəxri fərmanı və hədiyyələr təqdim edildi.

Dövlətin siyasəti bundan ibarətdir

Prezident İlham Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarına vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı demişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadiq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanların narahat edən problemlərinin böyük hissəsi aradan qaldı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturunu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. İnfrastruktur layihələr davamlı icra olunur. Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb. Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

Prezident demişdir ki, icra başçıları daim insanlarla təmasda olmalı-

dır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qaçqınları ilə yaşamaqlıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanların narahat edən ciddi problem qalmayacaq. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilməmişdir, minlərlə minik maşınları verilməmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminat məsələləri artıq həllənməmişdir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görülmə-

ək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özli sahibkarları rayona cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir, bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilmişdir. Bu proses daha geniş vüsət almaldır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümündə Göygöl gölüne gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır. Vaxtla Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna

demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, təbii qayda ilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməlidir.

Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları təbii olarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir. Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinə cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir.

Şəhid Babazeynal Babazadənin doğum günündə ailəsi ziyarət olundu



Amburdərə kəndində şəhid Babazeynal Babazadənin doğum günü münasibətilə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

yətlərini icra edən Cəlif Baxşiyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin mezarını ziyarət etdi və üzərinə gül-çiçək düzdülər.

Sonra rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən C.Baxşiyev şəhidin ailəsini ziyarət etdiklər, onların qaçığı və problemləri ilə maraqlandı.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qaçığıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Loda kəndində şəhid Gündüz Əliyevin xatirəsinə bulaq kompleksi inşa edilib



2022-ci il iyulun 19-da Loda kəndində Vətən müharibəsinin şəhidi Əliyev Gündüz Etibar oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirildi.

Əvvəlcə tədbir iştirakçıları şəhidin mezarını ziyarət etdilər, mezarın önünə gül-çiçək dəstələri düzdülər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideynləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, öndündə gül-çiçək dəstələri qoyuldu.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev şəhid ailələrini və kənd sakinlərini salamladı. Vətən müharibəsinin 44 günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Loda kəndinin qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Əliyev Gündüz Etibar oğlu Azərbaycan Respubli-

kası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bulaq kompleksinin tikintisində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi. Vətən müharibəsində xalq-iqtidar birliyi və Müzəffər Azərbaycan Ordusunun rəşadətli hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdi. Hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətə hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini geynmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladı.

Açılış mərasimində şəhidin atası Etibar Əliyev, şəhidin müəllimi Əziz Dövlətov və Şəhidin döyüş yoldaşı Amil Novxanlı çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qaçığıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Sonra məktəblilərin ifasında şəhidlərə və Vətən müharibəsində qələbəyə həsr olunmuş şeirlər səsləndirildi.

Vijaker kəndində şəhid İlham Şərifovun xatirəsinə bulaq kompleksi tikilib



Rayonun Vijaker kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Açılış mərasimində öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev, Milli Məclisin depu-

tatı İqbal Məmmədov və şəhidin qardaşı tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, öndündə gül-çiçək dəstələri qoyuldu.

Bulaq kompleksinin öndündə davam etdirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev şəhid ailələrini və kənd sakinlərini salamladı və bulağın tikintisində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını ifadə etdi. Bildirdi ki, Vətən müharibəsinin 44 günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi. Bu müharibədə xalqımız Ali Baş Komandanının rəhbərliyi və ordumuzun sücaəti ilə qalib tərəf kimi tarix yazdı və Bi-

rinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarımızın qisasını aldı. Hamı Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayo-



nundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Sonra C.Baxşiyev işğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadiq-quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək rayonumuzda şəhidlərinin həyatı və döyüş yoluna həsr olunan tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğuladı və şəhidlərimizin qəhrəmanlığı, sücaəti, fədakarlığının hər bir azərbaycanlı üçün daim bir örnek olac-

ğını diqqətə çatdırdı. Bulaq kompleksinin inşa edilməsində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.



Daha sonra digər çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini qeyd etdilər, xalqımızın şəhidlər ilə qürur duyduğunu vurğuladılar.

Sonda şəhidin qardaşı Nöbətli Şərifov şəhid ailələrinə göstərilən diqqət və qaçığıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi, tədbir iştirakçılarına şəhid qardaşına ehtiram olaraq tədbirdə iştiraklarına görə ailəsi adından təşəkkürünü bildirdi.

Laman kəndində şəhid Orxan Dənziyevin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışında



18 iyul 2022-ci il tarixdə, ad günündə rayonun Laman kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Dənziyev Orxan Mübariz oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhidin mezarını ziyarət etdi və önünə təzə gül-çiçəklər düzdülər.

Bulaq kompleksinin öndündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər düzdülər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlif Baxşiyev Vətən müharibəsinin 44 günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qə-

ləbənini şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə

oğlu, Vətən müharibəsi şəhidi Dənziyev Orxan Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Daha sonra açılış mərasimində kənd ağsaqqalı, şəhidin müəllimi Babalı Quliyev, kənd sakinləri Nəbi Mirzəyev və Əkrəm Abdullayev çıxış edərək, şəhid haqqında xatirələrini bölüşdülər.

Məktəblilərin ifasında şəhidə həsr olunmuş şeirlər və mahnı səsləndirildi.

Sonda şəhidin atası Mübariz Dənziyev və əmisi Nağdəli Dənziyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qaçığıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə etdilər.

Zirvənin zirvəsisən, kapitan Cəlif



Şəhid kapitan Cəlif Cavadov

29 mart 1989-cu ildə Lerik rayonunun Xəlifəküçə kəndində anadan olub. Uşaq yaşlarından hər iki valideynini itirib. Lakin buna baxmayaraq, hər bir çətinliyə sinə gərmiş və dərslərini müvəffəqiyyətlə oxumuşdu. O, Cəmiş Naxçıvanski və Heydar Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin motoatıcı ixtisası üzrə bitirmişdir. Hərbi qoşun peşəsi Cəlifin uşaq yaşlarından arzusu idi.

Leytenant rütbəsi alaraq zabit kimi xidmətini Ağdam rayonundan olan, "N" sayılı hərbi hissədə başlamışdır. On cəbhədə təqdim və böyük komandir vəzifələrində xidmət edən Cəlif 4 il müddətində ona tapşırılmış döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir.

Ağdam rayonunda təqdim komandir kimi xidmət edən Cəlif, böyük komandir vəzifəsinə də düşmənlə təmas xəttində olan Ağdam rayonunda başlayır. Lakin bir müddət sonra Cəlif Bərdə şəhərində yerləşən korpusun qarargah bölüyünə komandir təyin olunur...

Korpusda yaxşı xidmətinə görə komandanlıq Cəlifə müxarı

vəzifələrə təyin olunmaq üçün Bakı şəhərinə - Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə kurs keçirilməsi üçün göndərilmişdir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirinin əmri ilə Qazax rayonunda yerləşən "N" sayılı hərbi hissəyə tabor komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsinə təyin olunur...

Vətən üçün doğulanlar

Hər bir azərbaycanlının həsrətində olduğu təsə qaldığı Qələbə sorağı Vətən müharibəsi qələbəmizlə bitdi. Vətən üçün

tıq yolunu azmış düşmənin axırı qatı. Dünyanın barış təşkilatlarının 28 il ərzində yerinə yetirə bilmədiklərini Ali Baş Komandan İlham Əliyevin əmri, sərkərdəlik məharəti ilə meqrur əsgər və zabitarlarımız bacardı!

Onlar Vətənə layiq olduqlarını döyüş meydanında sübut etdilər.

Biz 28 il ərzində məğlubluq hissini yaşamadıq. Başımızı dik tutmağa vaxtımız qələbəni içimizdə boğularaq qaçdıq. Şəhidlərin boynubükük atalarından, bir gecəyə saçları ağarmış ana-babalardan, körpə balalardan utan-



dıq... Qələbəmizlə işğaldan azadlığa çıxmış hər şey sevindi: yurdun dağları, dərələri, çayları, tarlaları, ağacları, hətta göydə qanad qalan quşlar da sevinirdi! Azərbaycan xalqı əsgərlərini, zabitarlarımızı qədr sevinirdi. Onların danışıqında, baxışlarında duyulurdu bu fərəh, bu hisslər...
...Cəlif Cavadovun ağuşunda uyuduğu yerə çatırıq. Sina- sını üzərində uğrulları bayrağı əks etdirən qərənfillərin fonunda bəy məzar başdaşından qüvvərlə boylanın gənc zabit o məzarda Vətənə, dövlətə son vəzifəsinə şərəflə yerinə yetirərək uyuyur...
(Davamlı olacaq)

...

"Şuşa ili"

Mədəniyyətləri qovuşduran məkən


Dünyanı heyran qoyan Şuşanın indi 270 yaşı var. Şuşanı vaxtilə iqamətgah olaraq seçən Pənəhəli Xan Cavanşir 1752-ci ildən bu şəhəri quruculuğuna başlayır və buranı yalnız inzibati bir mərkəz deyil, ilk növbədə bir mədəniyyət mərkəzinə çevirmişdir. Qarabağdan və Azərbaycandan müxtəlif guşələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçiləri, ən seçmə nəslilərin təmsilçilərini buraya toplaşdırmağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqlə mədəniyyətlərin qovuşduğu məkana çevrilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2002-ci il tarixli 132 sayılı qərarı ilə dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin siyahısında Şuşa rayonu üzrə 210 nümunə var. Bu abidələrin 1-i dünya əhəmiyyətli memarlıq, 44-ü ölkə əhəmiyyətli memarlıq, 5-i ölkə əhəmiyyətli arxeoloji, 155-i yerli əhəmiyyətli memarlıq, 5-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələridir.

Şuşa Tarix-Memarlıq qoruyub saxlama qərarı ilə UNESCO-nun təcili qorunması ehtiyacı olan mədəni-mədəni irsin siyahısına daxil edilmişdir.

44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Ordumuz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddətdə işğal altındakı Şuşa şəhərini azad etdi. Ədalət zəfər çaldı. Şuşa şəhəri dövlət başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olundu.

İşğaldan azad edilən ərazilərdə digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində dövlətimiz tərəfindən



Şuşa. Qırx pilləkən

mühüm işlərin həyata keçirilməsinə başlanılıb. Hazırda Şuşa şəhərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeylər də bərpa edilir.

Ermenistanın planlı şəkildə başladığı münafiqə və müharibə 1992-ci il mayın 7-8-də Şuşa şəhərinin işğalı ilə nəticələndi. Mənfurlar qədim tarix və memarlıq abidələrini məhv etdilər, Azərbaycan müfəkkirlərinin heykəllərini avtomat güllələri ilə dəşik-dəşik təhqir etdilər. Şuşa muzeylərini dağıtdılar. "Bütün Azərbaycan xalqı bildirir ki, Qarabağın ürəyi, Azərbaycanın qeyrət rəmzi Şuşa kimi şəhəri işğal altında qalan xalq onu azad etmək üçün hər an hazır olmalıdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur".

Ermeni quldurları Şuşa şəhərindən külli miqdarda tarixi eksponatları və muzey əşyalarını aparıblar. Şuşa tarix muzeyindən 5000 eksponat, Üzeyir Hacıbəyovun ev muzeyindən 300 eksponat, Azərbaycan xalçaçılıq və xalq təbii sənəti Dövlət muzeyinin Şuşa filialından 63 eksponat, Qarabağ Dövlət tarix muzeyin-

den 500 eksponat, Mir Mövsüm Nəvvabın ev muzeyindən 100 eksponat, Dövlət rəsm qalereyasından 90 eksponat ermənilərin əlinə keçmişdi ki, bu eksponatların bir çoxu xarici ölkələrdə satılıb, bir qismi isə erməni maddi mədəniyyət nümunəsi kimi nümayiş etdirilib.

İşğal altında olan ərazilərdə elmi tədqiqatlar aparmaq bəynəlxalq qanunlara və bəşəri qaydalara zidd olduğuna baxmayaraq, aparılan "tədqiqatlar" zamanı bəzi abidələrə qarşı vandallıq edilmişdir. Məqsədləri Azərbaycanın zəngin təbiətə, əlverişli strateji mövqeyə, tarix və memarlıq abidələrinə malik olan şəhərini Azərbaycan-türk xalqının izlərini itirmək olub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik və diplomatik fəaliyyəti, müzəffər Azərbaycan ordusunun şücaəti ilə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanı bərpa və yenidənqurma ilə dünyanın ən gözəl şəhərinə çevirəcəyinə inanırıq.

Müqəddəs Dənziyev, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Lerik rayonu üzrə nümayəndə

Ulularımız çərəyi müqəddəs hesab etmiş, ona and içmişlər. Böyüklərimizdən öyrənmişik, deyirdilər ki, çörək bol olarsa basılmaz Vətən. Çörək insanın gözüne işiq, dizinə taqətdir. Şörək həyatdır, ruhi və firavanlıqdır. İnsan oğlu doğulduğu gündən ölen günədək çörəkdən doymdu demir.

Çöreyin hörməti, adı, andı həmişə uca olubdur. Çöreyə ehtiram o qədər yüksəkə olub ki, sonralar bu sevgi nəğməyə, bayatıya çevrilib, dodaqlarda səslənib.

Xalqımız ərslər boyu çöreyə qüvvət, güc, mətanət rəmzi kimi baxıb. Taxılı bol olan xalq həmişə məğlubəlməz, ölkə həmişə qüdrətli olmuşdur. Azərbaycanda torpağa hörmət, təvəzülə qədər yüksək, müqəddəs sayılırdı ki, onlar baharın ilk gününü

Bol taxıl Vətənin qüdrəti, çörək əvəzsiz nemətidir



tarla bayramı və təsərrüfat bayramı kimi həmişə şadıqla qarşılayırdılar.

İndiki dövrdə, yeni dünyanı bürüyən iqtisadi böhran, bahalaşma, ekoloji böhran şəraitində bizdən - bütün

kənd zəhmətkeşlərindən, əməkçi insanlardan, taxılçılarından daha çox fəallıq, ayıqlıq, nemətlərin başı olan taxıl istehsalına diqqət və qənaətçilik tələb olunur. Bu bizə də aiddir. Demək istəyirəm ki, əkilə-becərmək, taxıl məhsulunun bolluğunu yaratmaq bizim ümdə vəzifəmiz olmalıdır.

Bizim Murya kəndində taxıl əkilə-becərmək əsas məşğuliyyətimizdir. Hələ 1941-45-ci illərdə, aclıq



dövründə ərazimizin taxılçıları tkəcə özlərini buğda ilə təmin etməyiblər, qonşu rayonların adamlarına da dayaqla durublar. Kəndimizdə taxılçı-

lar bu il yaxşı məhsul götürülər, hər hektar məhsuldarlığını 25-28 sentnerə çatdırırlar. Mən əkdüyün 2,5 hektar zəminin hər hektarından 28 sentner buğda əldə etdim. Tələbatımı da ödəyir, üstəlik satışa da çıxarıram. Kim istəyir gəlsin bazar qiymətindən xeyli aşağı alsin.

Ötən il taxılçı fermerlər buğda toxumundan şikayətçi oldular. Başqa yerin buğda toxumu bizdə səmərə vermir. Bunu nəzərə alıb toxumun buğdanı öz istehsalından ayırdım. Vaxtında yığılırdıq, bərəketini artırırdıq, əkin və biçini aqrotexniki qaydalara uyğun həyata keçirdik, zərərvericilərə qarşı vaxtında mübarizə apardırıq. Nəticə çox yaxşıdır. Taxıl bolluğu yaratmaq əsas məqsədimizdir.

Əlirza Kərimov, Murya kəndinin veteran taxılçısı



Bizim Tofiq

Tofiq Qəribov oxuculara geniş planda təqdim etməyə ehtiyac yoxdur. Onun rayonumuzun iqtisadi potensialının artmasında xüsusi əməyi var. Rayonumuzun əksər kəndlərinin tarlalarını idarə etdiyi müxtəlif tipli traktorla, kombaynla əməkçi insanlarla kəmə edib. Şumu, gübrə sə-

pinini, taxıl əkinini və zəmilərin biçiləməsinə ondan yaxşı bilən əzdir. Tofiqlə təsadüfən görüşdük. "Tələsirmə, - dedi. - Taxılçılar tarlada yolunu gözləyir. Biçini tez və itkisiz başa vurmaq indi daha çox vacibdir". Öyrəndik ki, Tofiq Qəri-

bov 1973-cü ildən işləyir, ələ əvvəldən meyrin torpağa, kənd təsərrüfatı texnikasına bağlayıb. O peşəsinə məsuliyyətlə yanaşır. Bilir ki, maşın-traktor olmasa əkinçinin əli boşda qalar.

Biçin mövsümü başlanandan bəri Livadiqə, Veri, Birsülüm ərazilərində 200 hektardan çox zəminin taxılına biçib, itkisiylə yol verməyib. İdarə etdiyi Nem Holland 5-90 markalı kombaynla zəmi-

ləri biçib. Bu kombaynın sürəti və texniki imkanları əvəklərdən çox üstündür. Dağılıq şəraiti üçün uyğunlaşdırılmış bu texnika əkinçi üçün çox sərfəlidir.

Tofiq Qəribov onu da deyədi ki, yeni markalı kombayn Lənkəran Regional Aqröservis MMC-yə məxsusdur. Kaş belə kombaynların sayı kifayət qədər olaydı...

"Lerik"

Dünyaya kişi kimi gəldi!

Hörmətli "Lerik" qəzetini redaksiyası. Siz Lerikini tanıyırsınız ağısaqqaq, xeyriyyəçi, əsl vətəndaş, gözəl insan və ictimai xadim Rəvvaq kişinin həyat və ictimai fəaliyyətini işıqlandırmanın üçün sizə öz minnətdarlığımı bildirirəm. Mənim 90 yaşım və böyük ailə sahibiyəm. Bugünkü həyatım üçün böyük insan Rəvvaq kişiye borcluyam və ona həmişə rəhmət diləyirəm, haqqında xoş sözlər deyirəm.

Babam Cəbril kişi 1937-ci ilin represiya qurbanı oldu, atam İsa kişi Böyük Vətən Müharibəsində həlak oldu. Mən anam Fatimə, azyaşlı bacılarım Balaxanım və Xədicə ümidləşirdim hələ nə eədə-cəyimizi və necə yaşayacağımızı bilmirdik. Belə bir ağır zamanda ailəmiz böyük insan Rəvvaq Ramazanovun qayğısı sayəsində fəlakətdən xilas oldu. Rəvvaq kişi bizim ümid qırağıımız oldu. Bu gün mənim oğlanlarım və nəvələrim Azərbaycanın Milli Ordusunda və mülki işlərdə yüksək vəzifə sahibi olub, xalqa şəriflə xidmət edirlər. Ailəmizin bugünkü xoşbəxtliyinə görə Rəvvaq kişinin ruhuna minnətdarlıq. Yadımdadır: Rəvvaq kişiye hamı



dərin hörmətlə yanaşır, "Rəvvaq dayı" - deyib çağırırdılar. Onunla rastlaşan hansısa bir adam salam-kalamsız ötür keçməzdi. Bəd günün adamı idi Rəvvaq kişi.

Rəvvaq kişini Allah adamı kimi tanıyırdılar. O, məclislərdə, xeyir-şər mərasimlərdə tez-tez görünərdi. Həmişə də məclislərdə yeri başda olardı.

Hüzn mərasimində adamların arzusu ilə o, Qurani-Kərim əvazla oxuyur və adamlara xoş əhval-ruhiyyə yaradırdı. Bu sadə, mehriban, alicənab, gərəklili insan səxavətdə bənzərsizdi...

Rəvvaq Ramazanov Hatəm səxavətli idi. Son tikəsini, son qəpiyini belə dost-tanışdan, imkansızdan əsirgəməzdi.

Bu günlərdə mən Lerik şəhərindəki Tarix Diyarşünaslıq muzeyinə getmişdim. Orada Rəvvaq kişiye həsr olunmuş foto-stendini gördükdə çox sevindim. Bəli, Rəvvaq Ramazanovun Mirzə Məmmədov və Böyükəğa Mirsəlayev ilə yanaşı dayanmağa haqqı vardır. Rəvvaq kişi dünyasını çoxdan dəyişsə də, mənim kimi sadə adamların qəlbində daim yaşayır. Bugünkü həyatımı göydə Allah, yerdə Rəvvaq kişi mənə bəxş etmişdir.

İllər onu bizdən ayrı saldı. Rəvvaq kişini yaşadan onun xeyirxah əməlləridir, kişi kimi yəşəməyidir. Həmyaşdırları onu xeyirxahlığına, alicənablığına, ağıllığına və insanlığına görə bir şəxsiyyət kimi tanıyırdılar. Rəvvaq kişi xalq arasında nüfuzlu idi.

O, ötən əsrin 67-ci ilin iyun ayının 4-də əbədi dünyasına qovuşdu.

O, dünyaya kişi kimi gəldi, öldürmə təkib çıxıb getdi!..

Sahib Məmmədov, Anbu kəndi, təqaüdcü

2022-ci ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, tikinti, abadlıq və quruculuq işlərinin görülməsi üçün bir sıra işlər həyata keçirilmiş və nəzərdə tutulmuş dərəcəyə inkişaf nail olmuşdur.

Artıq 2022-ci ilin məhsulu üçün əkilmiş payızlıq dənələrin yığılı başlanmışdır.

01 iyul 2022-ci il 738 hektar taxıl sahəsi biçilib döyülmüş və 1713 ton məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 23,2 sent olmuşdur. Taxıl biçini davam edir.

DEMOQRAFİK VƏZİYYƏT

İlin hesablamalarına görə 2022-ci ilin iyul ayının əvvəlinə rayon əhalisinin sayı 87,6 min nəfər olmuşdur. Əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimidir.

Bu ilin birinci yarım ilində 458 körpə doğulmuşdur. Keçən ilin eyni dövrünə nisbətən doğum əmsalartmışdır. Rayonda 186 nigah qeydə alınmışdır. Boşanmaların sayı isə 24-dür. Rayona gələnlərin sayı 30 nəfər, gələnlərin sayı isə 10 nəfər olmuşdur.

KƏND TƏSƏRRÜFATI

2022-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının ümumi buraxılışı 18519,0 min manat təşkil edib. Bu 2021-ci ilin eyni dövründəkindən 1951,3 min manat və ya 11,8% çoxdur. Bunun 17087,9 min manatı heyvandarlığın, qayna 1431,1 min manatı bitkiçiliyin payına düşür.

Kənd təsərrüfatı müəssisələrinin, əhali və fermer təsərrüfatlarının ümumi bitki-

Yekun nə göstərdi?

lərin ekini başa çatmışdır. Belə ki, 01 iyul 2022-ci il vəziyyətinə 2157,5 hektar sahədə müxtəlif növ yazılıq bitkilər ekilmişdir.

Bu əkinlərdən 211 hektar yazılıq dənli və dənli paxlı bitkilər, 1537 hektar kartof, 343,0 hektar hər cür tərəvəz və 66,5 hektar digər bitkilər olmuşdur. 2021-ci ilin yaz əkinlərindən 10,8 hektar və ya 0,5% çox əkin ekilmişdir.

01 iyul 2022-ci il vəziyyətinə 738 hektar payızlıq taxıl sahəsi biçilmiş və 1713 ton məhsul istehsal olunmuşdur. Hər hektardan 23,2 sentner məhsul götürülmüşdür ki, bu da keçən ilin eyni dövrünə müqayisədə 0,8 sentner azdır. Taxıl yığılı davam edir, eyni zamanda kartof və tərəvəz yığılı da başlanmışdır.

2022-ci ilin yanvar-iyun aylarında dənli cəmi 1378 ton mal qara və quşəti, 12397 ton süd, 218 ton yun (fiziki çəki-də) və 3101 min ədəd yumurta istehsal edilmişdir.

Ümumilikdə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 111,4 tonçoxtat, 36,9 tonçoxtat süd və 10 min ədəd çox yumurta istehsal edilmişdir. Yun istehsalı isə 6,3 ton artmışdır.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə rayonun inzibati ərazi dairələrinin çoxunda mal-qaranın və qoyun-keçilərin baş sayı artmışdır. 2021-ci ilin iyulun 1-i vəziyyətinə nisbətən 654 baş qara-mal artmış, 9,2 baş inək və camış, 1640 baş qoyun-keçi azalmışdır. 2022-ci ilin birinci yarısında keçən

ildən-ile artmaqdadır. Hətta bəzi şəxsi təsərrüfatlar 500-800 və yuxarı sayda qoyun-quzu saxlayırlar.

Heyvandarlıqqa yanaşı rayonun kəndlərində bitkiçilik məhsullarından kartof, tərəvəz, taxıl və digər əkin növləri də inkişaf etdirilib. Bitkiçilik məhsullarının əkilib yığılması üçün kifayət qədər kənd təsərrüfatı texnikası yoxdur. Mövcud texnikanın bir qismi köhnədir və bugünkü tələbatı cavab vermir. Xüsusi iləşün traktorların və taxıl biçən kombaynların əksəriyyəti yarasız vəziyyətdədir.

01 iyul 2022-ci ilə rayonda müxtəlif təşkilatlı hüsekar formalı 237 vahid kənd təsərrüfatı qurumları mövcuddur və rəsmi qeydiyyatdan keçmişdir.

MƏŞƏ TƏSƏRRÜFATI Lerik rayonunun ərazisində 40,4 min hektar məşə sahəsi mövcuddur. Məşələrin demək olar ki, hamısı enli yarpaqlı ağaclarından ibarətdir.

Sənaye Lerik rayonunun sənayesinin əsasını, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizləməsi və emalı sahələri, qida məhsulları və məbel istehsalı və quraşdırılması təşkil edir.

2022-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrində 170 nəfər fəhlə və qulluqçu çalışır. 2021-ci ilin müvafiq dövrünə nisbətən işçilərin sayı 2 nəfər artmışdır. Hər işçinin orta aylıq əmək haqqı 738,7 manat olmuşdur ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 101,9 manat və ya 16 faiz çoxdur.

RABİTƏ Rayonda iki rabitə təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan bir poçt xidməti, digəri isə telekommunikasiya xidməti göstərir.

2022-ci ilin yanvar-iyun aylarında rabitə sektorunda fəaliyyət göstərən müəssisələrin tərəfindən istehlakçılara faktiki qiymətə 302,3 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çox rabitə xidməti göstərmişdir. 2022-ci ilin birinci yarısında rabitə sektorunda 134 nəfər fəhlə və qulluqçu çalışır və ödənişli bir işçinin orta aylıq əmək haqqı 406 manat təşkil etmişdir. Bu da 2021-ci ilin eyni dövründən 49,5 manat və ya 13,9% çoxdur.

NƏQLİYYAT İqtisadiyyatın digər sahələrində olduğu kimi nəqliyyat sahəsinin inkişafında cari ilin altı ayında artım müşahidə

Pirasora kəndində abadlıq işləri uğurla davam etdirilir



kilometr məsafəsi olan Pirasora-Divağac yolu yenidən çəkilmişdir. Divağac kəndinin yaxınlığında yolu kəskin kiçik çayın üzərində qurğu tikildi.

sində şəhidlərin abidəsi üçün yer seçildi. Divağac kəndinin yaxınlığında yolu kəskin kiçik çayın üzərində qurğu tikildi.



Pirasorada park və idman meydançası yaratmaq, yaşıllıqlar salmaq, kəndin qaz, su, elektrik problemini həll etmək və s. nəzərdə tutulmuşdur. Onu da qeyd etmək istəyirəm: yeni

çəkilmiş yolun üzərində qoşa qala bürcləri ucaldılıb. Bunu kəndə açılan darvaza da adlandırmıyıq olar.

Yeni yolun çəkilməsinə pirasoralıların zəhməti çoxdur. "Kamatsu" markalı texnikanı idarə edən Bəhrüz Məmmədov, buldozerçi Töyxan Xangeldiyev, sürücü Kazım Mirzəyev, iş icraçılarından Qafar Musayev, Əlican Həsənovun və digər fədakar insanların əməyi alışıq layıqdır.

Bəli, Pirasora kəndinin xeyirxah adamları, xeyriyyəçiləri, ürəyi qurub yaratmaq üçün döyünənlər çox böyük uğurlara imza atırlar. Onlara baxıb nümunə götürənlər, hərəkətə keçənlər var.

Yadulla Bağirov, Pirasora kəndi

Həmçinin yolları açıq, sabahlaei nurlu olsun!

2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Programı ilə əlaqədar daxili yollar bərpa edilir, yeni tuniz obyektləri tikilir.

Hazırda rayonumuzda bir sıra kənd yollarında təmir-pərpa işləri aparılır.

Nizaməddin Muradov, Lerik Rayon Statistika İdarəsinin rəisi



O, həyatın axarında ucalıb

olmuş, Lerik şəhərində təqaüd yaşına çatmış Ədalət Fərzə oğlu Məmmədov barədə bu yazını oxucuların diqqətinə çatdırmaq istədik. O, özünü dərk edib kamilliyə doğru can atan vaxtdan dünyada nə axtardığını başa düşmüşdü, həyatın gediş-gəlişini dərk etmişdi. Ədalət ilk növbədə insanlıq və ədalət axtarırdı. Bir də bu qısa ömür yolunu başa vurmaqdan əvvəl bacarığı daxilində yaşadığı cəmiyyətə xeyir vermək istəyirdi. İstəyinə də çatdı, papağını hədəf yerə gündə yandırmaı...

Mən Ədalət müəllimlə çox həmsöhbət olmuşam. Həmişə də onun xarakterindəki bir cəhət diqqətimdən yayınmayıb: o, insanlara qarşı son dərəcə diqqətli, təmkinli, səbirlidir, həqiqi mənada arzu edilən mühasibdir, onunla oturub-duran peşiman olmaz.

Atası Fərzə kişi orta ixtisaslı mühəsib işçisi olmaqla, idarələrdə mühəsib işləmişdi, ticarət sistemində fəaliyyət göstərmişdi. Anası Kinəvəs isə övladlarının tərbiyəsi ilə məşğul olan

Cəhrəman ana idi.

Oğlunun yaxşı oxuduğunu bilən Fərzə kişi Ədalətə ali təhsil almağı üçün Bakıya getdiyi gün on xeyir-dua vermişdi. Lakin ilk cəhdi uğursuz olmuşdu. Bir müddət Lerikdəki məktəbdən pioniyer baş dəstə rəhbəri işlədi. Pedaqoji İnstitutda ciddi hazırlaşdı. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil oldu. Həm işlədi, həm də ali təhsilini davam etdirdi. 1966-cı ilin sonunda onu Mastail kəndində müəllim işləməyə göndərdilər. Sonra Vizəzəmin məktəbinə iş yerini dəyişdilər.

1972-ci il. Ədalət Məmmədov Sovet ordusu sıralarına çağırıldı. Xidmət dövründə partiyağa daxil oldu, fəallığını görüb onu rota partiya təşkilatına katib seçdilər. Ordudan tərxis edildikdən sonra Almaatıda işləmək qərarına gəldi. Lakin bu iş başa tutmadı. 1973-cü ildən Veri kənd məktəbində müəllimlik etdi. İki tərxis illəndən sonra Ədalət müəllim işləməkdən imtina etdi. 1975-ci il, 25 noyabr. Həmin tarix-

dən rayon Statistika İdarəsində baş mühəndis vəzifəsinə qəbul olundu. Sonra Dövlət İqtisad İnstitutuna qəbul olundu. 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirdi. Onu Lerik Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə irəlilətdilər. O, müstəqilliyin ilk illərində müxtəlif qurumların təzyiqinə məruz qalsa da, həqiqəti, düzlüyü, şəffaflığı üstün tutmuş, dövlət siyasətinin tələbləri yerinə yetirmişdir.

Uzunmüddətli səmərəli xidmətləri statistika sahəsində nəzərə alındı, qüsursuz işləməsinin 40 illiyinin tamam olduğu gündə işdən azad olundu, 2010-cu ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olundu.

Təqaüdü ağısaqqal, dəyərli ziyalı, mərd insan, el-oba, yurd təəssübkeşi Ədalət Məmmədov həmişəki kimi xalq arasında alınacaq gəzir, başını həmişə dik tutur.

Onun buna haqqı var.

İdris Mütəllimoğlu

Babeli Sakit Şəhid Əliqismət

Düşmənin canına vələvə saldı, Qoymadı tərənə canını aldı. El-obanın gözündə o ucaldı, Sonda şəhidlik oldu ona qismət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Döyüdü baş leytenant rütbəsində, Cəbrayıl, Şuşada, Füzulidə. Qubadlı, Zəngilan, həm Xocavənddə, Göstərdi hünər, min bir şücaət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Qırıb tökü yere azğın düşməni, Qabağında qaçdı qorxaq erməni, Azad etdi, sevindirir Vətəni, Düşməne dərd oldu bu məğlubiyyət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

O qartaldı, yağı ona ov idi, Düşməni qabağında od-alov idi. Hər yerdə düşməni qovhaqov idi, Sonacan Vətəne eylədi xidmət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Şəhidlər qayıtdı can Qarabağı, Azad edib bizə verdi torpağı, Çəkənilər düşməne sağalmaz dağı, Onları unutmadı bu xalq, bu millət,

Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Bəd xəbəri alan tek ata, ana, Axtırdı göz yaşını yana-yana. Xəbər çatdı yurd yerini Kələxana. Şəhidimiz qazandı əbədiyyət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Necə qıyındı o cür oğula, fələk, Yoxmu sənə nə bir insaf, nə ürək, Qaldı ürəyində min arzu-dilek. Ağıladı həmin gün ana təbiət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Xalqım da bilir ki, şəhidlər ölmür, Onuncun şəhidin siması güldür. Ata, ana "Vətən sağ olsun" deyir. Şəhidin məzarı cənnətdir, cənnət, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Başını uca tut, ata, Mükafat, Ordən, medal almış oğlun, mükafat. Cismi oxun, şahadətdə də bir həyat. Onun övladları qoy olsun xoşbəxt, Ruhun yaşar, cəsur, mərd Əliqismət.

Adı yaşayacaq Əliqismətin, Çünki şəhididir bu mələkətin, Açıb girmiş qapısını cənnətin. ...Babeli Sakir də deyir, nəhayət: Ruhun yaşar, cəsur, mərd Əliqismət.

İ. Mütəllimoğlu

Canəli kişi

Məclis adamydın, heç dəyişmədin, Haqqı da nahaqda qurban vermədin. Müşğülə düşəndə kiminsə işi, Yətdin köməyinə, Canəli kişi.

Fələk tez apardı səni dünyadan, Qədrini bilmədin namerlə nədan. Kam ala bilmədin sən bu dünyadan, İqrar yaşadıq səni, Canəli kişi.

Namədin gülləsi dəydi dizinə, Kül də üfürdürlər sənin gözünə. Əyrini bilmədin dedin düzünə, Döndün ağsaqqala, Canəli kişi.

Nəsillər dəyişdi, illər ötüşdü, Oğullar böyüdü, saçın dən düşdü. Bu ömür deyilən köçəri qışdı, Bu gün bizə də var, Canəli kişi.

Qarşında durmadı nə qaya, nə daş, Heç kimin önündə sən əymədin baş. Sənin saflığını, bil qohum-qardaş, Salıb ürəyinə, Canəli kişi.

Əkrəm Xürrəmi

Daстана döndünüz, canlı şəhidlər

Bu şəiri Vətənin yolunda canlarını qurban vermmiş şəhidlərə ithaf edirik

Vətənin yolunda verdiniz siz can, Atalar, analar canı şəhidlər, Çıxmasız millətin yadından bir an, Daстана döndünüz, canlı şəhidlər.

Hər evdə, obada adınız vardır, Hamı deyir onlar ölməyib sağdır, Allahın yanında hörməti vardır, Dašana döndünüz, canlı şəhidlər.

Vətən şəhidləri əbədi yaşar, Ruhları cənnətdə gəzər, dolaxar. Şuşa zirvələri, dağları aşar, Dašana döndünüz, canlı şəhidlər.

Adınız evlərdə yuxarı başda, Əksiniz qəblələrdə, bir də ki, başda. Əbədi qalarsız inan ki, daşda, Dašana döndünüz, canlı şəhidlər.

Ana torpağı siz azad etdiniz, Şəhidliyin meqamına yetdiniz. Məşhədə, Kərbəlaya, Haca gətdiniz, Dašana döndünüz, canlı şəhidlər.

Siz bu el-obanın şəhid oğlunuz, Tarixdə dašana adlar qoymusuz. Əkrəm sevgisinə qail olmusuz, Dašana döndünüz, canlı şəhidlər.

Anam, hardasan?

Əri BVM-də ailə olmuş, oğlu Əfqanıstan müharibəsində, nəvəsi Vətən müharibəsində iştirak etmiş anamın əziz xatirəm

Oturdu mənəmlə üz-üzə hər an, Mən sənə can dedim, sən də mənə can. Hər zaman şəhiddir buna Yaradan, İndisə tənhayam, ayrıldım candan, Əziz anam, qurbanınam, hardasan?

Cismani yoxluğun canımı üzür, Sənli xeyallərim səməda süzür. Gözlərim önünə xatirələr düzülür, Sənin öyüdlərin parlaq güzgüdür, Əziz anam, qurbanınam, hardasan?

Mənə ana, həm də ata olmusan, Dərdimə, qəmimə dözən olmusan. Günəş tək yanımsan, heç solmımsan, Sənuin rəyihənə həsrətəm, ana, Əziz anam, qurbanınam, hardasan?

Qurumur gözümdə isti göz yaşım, Yolumu gözləyir sənin karvanım. Bir gün qoyacaqlar məzara məni, İzn ver, gələrim sənin yanına, Əziz anam, qurbanınam, hardasan?

Yənə hərflərdən söz toxuyuram, Analı dünyamı hey oxuyuram. Qeyrət də, sevgi də südünlə gəldi, Bir layla borcunu verə bilmərəm, Əziz anam, qurbanınam, hardasan?

Gürdəsar kəndi
17.07.2022

"Yüksəliş" müsabiqəsinin Lerikli qalibi

Ölkə Prezidentinin sərəncamı əsasında intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadrların bankının yaradılması məqsədilə ikinci dəfə təşkil olunan "Yüksəliş" müsabiqəsinin 22 nəfər qalibi sırasında ən gənci 23 yaşlı Camal Nağıyev olub. C. Nağıyev dağlar diyarı Lerik rayonunun Şingədulan kəndindəndir. Onun uçuşuna ələ ilk ürəkden sevinən bu qədim tarixə malik yurd yerinin insanları olmuşlar.



Məlumat üçün bildirik ki, 12 mindən çox iştirakçı arasından 5 mərhələ üzrə keçirilən "Yüksəliş" müsabiqəsində 8-ci yerin sahibi olan Camal Nağıyev UNCE-də SABAH qrupları üzrə Menecment ixtisasının 2019-cu il bakalavr və Bakı Biznes Universitetinin 2021-ci il magistr məzunudur. Yapı-

kredit Bank, AzərsunHoldinq kimi nüfuzlu müxtəlif təşkilatlarda fəaliyyət göstərən, hal-hazırda isə Kapital Bankda İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Redaktordan

Biz hər şeydən danışırıq, görəsən bizdən sonra kim danışacaq?

İstəsek də, istəməsek də təqaüdümlər, işsiz adamlar, lap ələ hardasa işləyənlər boş vaxtlarında çayxanaya, parka, kafeyə üz tutur, vaxtı öldürmək üçün (əslində vaxtı yox, ömrümüzü öldürürük) hər şeydən danışırıq. Bahalaşma, işsizlik, bankların müştəriləri necə müflis günə salması, 44 günlük müharibədə Zəfər qazanmağımızdan, Qarabağda Azərbaycanın həyata keçirdiyi quruculuq işlərindən, sülhməramlıların tərətdiyi naqis əməllərdən, Brüssel görüşündən, Rusiya-Ukrayna qarşıdurmasından niyə bitəcəyindən, Tərtər hadisələrindən, avtomobil qəzalarından, filankəsin qəflətən ölmesindən və s. unudduğumuz çox şeydən danışırıq. Həm də hər gün. Axi, gərəkdir vaxtı birtəhər ötürəsən, ya yox? Əslində heç də belə deyil.

Biz vaxtımızı boşuna keçirməklə, bacardığımız işdən aralanırsak, kimsəyə xeyir vermərik, əslinə qalsaq azalmaqla olan ömrümüzün sonuna yaxınlaşırıq. Bəs necə? Axaşma çox az qalsada, biz çayxanadan, kafedən uzaqlaşmaq istəmirik. Axi, buna

verdik etmişik. Ürəyimizi boşaldırıq. Başqa əlimizdən nə gəlir ki? Həqiqəti demək indi adəmədən hünər istəyir. Ancaq həqiqətin bir üzü var: o da həqiqətdir! Sonrasıda var ki, kişi dişinin dibində gizlənilir. Yəni, ağzını açan kimi bilir-sən nə demək istəyir. Yoxsa indiki bəzi çoxbilmişlər kimi...

Hə, indi də keçək sərlövhəyə çıxardığımız suala. Əsline baxanda o qədər suallar var ki, bilmirəm cavabını kim verəcək. Birçə məsələyə toxunmaq istəyirəm. Yaxşı əməl sahiblərini, unudulmayan şəxsiyyətləri, yazıçıları, şairləri, müğənniləri, heç bir təmənnə güdməyən alimləri, yardım əli uzadanları zaman ötdükcə yada salıb xatırlayırıq. Hətta, onların yaşadığı zamanı həşəd də aparırıq. Onları yad edirik ki, bizə də beləcə yad etsinlər. Yad edəcəklərimi? Bizə də xatırlayacaqlarımı? Məni düşündürən budur!

Bax, elə məsələ də burasındadır. Biz yaxşı nə varsa ondan danışırıq. Bəlkə də bu ona görə belədir ki, dünyada ancaq yaxşı-lıq qalar, insani saf əməli qoymur onu unudurmağa. Qoymasın

da, nə deyirik ki? ...Nəşriyyatda bir qəzet redaktoru vardı, həm də alim idi. Çox önəmli şəxsiyyətlərdən biri idi. O, dünyasını dəyişdi. Bir də gördüm ki, liftin qarşısında qəzet, jurnal, kitab və əlyazmalardan ibarət arxivini dəstə-dəstə ilə bağlayıb harasa aparmaq istəyirlər. Soruşdum: - Bunları hara aparırırsınız? - dedilər: - İndi bunları kimə gərəkdir ki? Allah bizi belə düşüncə sahiblərindən qorusun!

Həmin adam çox yanlış fikirdə idi və ədalətsiz danışdı, bağlamalardakıların mahiyyətinə varamırdı. Dünyasını dəyişən redaktor arxivində, kitablarında kitabxanalarda, elm mərkəzlərində, şəxsi adamlarda da qalmışdı və aparılırdı. Axi, nəsillərin nəsillərə vəsiyyəti, keçmişin indiki və gələcək nəsle körpüsü olan kitabları, nadir əlyazmaları qoruyub saxlamaq indi çox gərəklidir!

Biz diriylən ölənlərdən, vəcəz adamlardan da az danışırıq.

Nə yaxşı ki, Allah bizdən ucaadır, hər kəsin qiymətini o verir və verəcək!

Abidə ustası

Firdovsi Babayevi yəqin ki, hamı tanıyır. Ancaq o tanınmağa, barəsində xoş sözlər deyilməyə layıqdır. Sadə və gərəklili peşəsi ilə Lerik şəhərinin küçə və səkiyərinin yeni görkəm almasında onun əməyi çoxdur. Qarabağın azadlığı uğrunda şəhid olmuş igidlərimizin xatirəsini əbədləşdirmək üçün abidələrin tikintisində, xatirə lövhələrinin hazırlanmasında Firdovsi Babayevin zəhməti çoxdur. Onun əllərinin hərəkəti, barmaqalarının naxışı daşlara can verir. Hər daşda, lövhədə, bulağın, abidənin görkəmində usta Firdovsinin əməyi, estetik zövqü aydın görünür.



Biz onunla Qarabağın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş ordenli, medallı zabiti Əliqismət Yaqublunun boya-ba-

şa çatdığı evin həyatında görüşdük. O, evin həyətdə açılan qapısı ətrafında xatirə lövhəsi vurularkən daha diqqətli idi. Usta-

nın necə diqqətli, səbirlə işlədiyini gördük, bacarığına, zövqünə heyran qaldıq.

Əllərin yorulmasın, usta Firdovsi!

"Lerik"



İltimas Səmiri

NƏ SEVİNC

Varlığına bir kimsə ümid etməz, Nəfəsin bir az yaz yağışı, bir az da payız küləyi. deyiləsi bir xoş sözün yoxdursa, gümanlar bitib demək. Sahilə çırpınan dalğalar kimi, ürək çırpıntıları bir az yaşamaq həvəsi, bir az da qorxu hissidir. Əllərin xatirələrə sarı uzalı qalıb. Xatirələr nə ümiddir, nə sevinc.

18.07.2022.

DAHA ÜZÜNGÜ BU QAPILAR AÇILMAZ

Səsin bir kimsənin ürəyini titrətmədi. Dodaqlar susqun, baxışlar qış kimi sərt. Ruh yad olanları səni duymaz. Üstünə zillənən gözələr cəllad kötüyüdür, Qatıl əlləri qan qoxuyur, qan. ağrıdan qovrulur köksündə ürək. Ötən günləri xatırlamaq ölümlə çarpışmaqdır. Daha üzünə bu qapılar açılmaz.

19.07.2022.

XATİRƏLƏRİN YADDAŞLARDAN SİLİNƏR

İnsan yaddaşı torpaq kimi soyuqdur. diriylən unudulanları yer kürəsi çiyinlərində tabut-tabut daşıyır. Torpaq soyuqdur deyə,

ƏN ŞİRİN ARZULARIN

Daşlara üz tutub dərindən danışma, daşlar səni duymaz. Nə soyuqdan üşüyür, nə istidən tövşüyür. nə duyğusu, nə hissi, nə daşların ruhu var. Dəniz də coşmaqdadır, dalğaları sahilə yumruq atrı elə bil. Sən isə tək-tənha gah daşlarla dərldəşib, gah dənizə baxırsan. Daşların daş taleyi, Dənizin dəniz baxtı, nə taleyin, nə baxtın, nə sevinci günün var. İlgində ölən ümid, bir də yarpaq-yarpaq saralanan şirin arzuların.

ZAMAN ÖZÜ MAT QALDI

Bu sınaqdan da üzə qıxdı, ruhun, yaddaşın, Bir də gözlərində kırıyan bir bahar yağışı qədər göz yaşların. Ruhun çiləklənib qılınmadı. yaddaşın demir kimi paslanmadı. Göz yaşların yanağına süzülüb. bir az mətin, bir az sərt. Titrəmədi ağrıdan köksündəki o ürək. dağ kimi qüruruna zaman özü mat qaldı.

24.07.2022.

Redaktor
İdris ŞÜKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin kollektivli
H/N:AZ05AIB33080019447400220174
VOEN:6300050071

Lisenzia № V 280
İndeks 96935
Hər kas öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Həzi Aslanov küçəsi, 1
Tel: (070) 200-21-54

Qəzet "Son Dakika" MMS matbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Sifariş: 654

